

Tapıldığı dərmanı üç dəfə öz üzərində sınayan Osmanlı həkimi

Dünyanın gündəminde koronavirüs var. Dərmanı tapıldı mı? Heyvanlar üzərində sınaq başlandı mı? Ya da insanlar üzərində sınaq aparmağa başladılar mı? Sizi 6 əsr əvvələ aparı: Ağ Şəmsəddin reaksiyalarına rəğmən tibb əsərlərini türkçə yanan bir həkimlə tanış edim.

Osmanlı rejimi Fateh-dən əvvəlki dövrə mədrəsələrinde daha çox din bilgiler öyrətdi. Pozitiv elmlər yalnız Fatehin taxta çıxmasından sonra dəyər qazandı. Çünkü Fateh alımlarə çox dəyər verirdi, onları həmişə himayə edirdi.

Fatehin dövründə Osmanlı dövlətində elmi əsərlər yazmaq padşahın gözüne girmək üçün alət çevrildi.

Beləcə, Osmanlı tarixinin ən parlaq dövrü bu yüzillikdə yaşandı. Bu adlardan biri də Sabunçuoğlu Şərəfəddin idi.

Sabunçuoğlu Şərəfəddin (1386-1470).

Şahzadələr şəhəri Amasiyada doğuldu. Ki, şəhərin ayrı bir özəlliyi isə tibb tarixi baxımından dəyəri olması idi. XIV yüzilliyin əvvələrində qurulan Amasya Darüşşəfəsi adətən bir tibb mərkəzi olaraq işlədi və bir çox həkim buradan ortaya çıxdı.

Babası Sabunçuoğlu Hacı İlyas Çəlebi 1408-1421-ci illərdə və atası Əli Çəlebi 1421-1451-ci illərdə baş həkim işlədi.

Şərəfəddinin təhsilini Amasiyalı Burhanəddin Əhməddən aldı.

Amasya Darüşşəfəsində 11 illik təhsildən sonra 17 yaşında həkimliyə başladı. Həm xəstələrin müalicəsi ilə maraqlandı, həm də tibbi biliyini artırmaq üçün oxumağa, araşdırmağa davam etdi.

ÖZÜNÜ ZƏHƏRLƏDİ

Kəşfləri də heç asan olmadı.

Amasiyada o dövrə six-six ilan zəherlənməsi baş verirdi. Müalicədə istifadə üçün dərman hazırlayan Sabunçuoğlu oldu. İddiaya görə, zərdab üzərində çalışarkən zərdabı əvvəlcə toyuq və xoruzlar üstündə sınaqdan keçirtdi. Nəticəsi yaxşı çıxdı. Buna görə

də öz üzərində sınaqdan keçirtməyə qərar verdi. Bunun üçün çox zəhərlili bir ilan getirdi və sol əlinin baş barmağını dişlətdi. Özünü zəhərlədikdən sonra zərdabı özüne vurdı. Ve nəticədə nə barmağı şışdi, nə zəhərləndi. Qələmə aldığı "Mütərəbbənamə" kitabı "təcrübə tibb" kitabı ididə və əsərində bu hadisəni detalları ilə yazdı. Yeni Sabunçuoğlu xəstələri üçün özünü fəda edən

SEREFEDDİN SABUNCUOĞLU

CERRAHİYYETÜL HĀNIYYE

I



Prof. Dr. İlter UZEL

bir həkim idi. Təcrübələrindən bir neçə örnek gətirim:

Köməkçisi ilə İstanbuldan Amasiyaya qayıdarkən bədənlərini bit basdı. Müalicə üçün şam qətranını civəyle qarışdırıb kətandan da fitil hazırlayıb dərmanı boynuna bağladı, qalanını da qoltuq altlarına vurdu.

Bir başqa misal... Uşağı düşürtmək üçün dərmanla bağlı idi. Ana qarnında ölen bir uşağın düşürülmesi üçün verdiyi dərmanın bəndə yaranan ciftə yaxşı təsir etdiyini anladı.

Qarşınızda xərçəng şisinin cərrahi şəkildə çıxarılmasını tövsiyə edən Osmanlı həkimi var. Təcrübəye, ağıla söykəndiyi üçün həmişə əsərində bunun vacibliliyini vurğulamışdı.

**Hipokrat... Berqama-
lı Qalen... İbn Sina kimi
özünü insanoğlunun
xidmətinə vermiş tibb
alımlarını yad etdi Sabunçuoğlu.
Əsərlərini yazarkən və ya dər-
manları hazırlayarkən
bu alımların əsərlərin-
dən yararlandığını hə-
mişə hiss etdi.**

Yeni Sabunçuoğlu Şərəfəddin həmişə araşdırın bir həkim idi. Bu aslında şunu göstəriyordu:



168 TİBBİ ALƏT

O, digər bir çox həkimin əksinə xüsusilə cərrahlıqla maraqlanırdı. O dövrde həkimlər cərrahlıqla o qədər də maraq göstərməzdilər. Səbəbi cərrahi müda-xilədə həyatı təhlükənin çox yüksək olması idi. Əməliyyatları asanlaşdıracaq tibbi alətlər, texniki vasitələr olaraq çox az idi.

Sabunçuoğlu cərrahi vasitələrinin çoxunu əvvəlcə heyvanlar üzərində təcrübədən keçirtdi və uğurlu nəticə eldə etdikdə insanlara da tətbiq etməkdən qazmadı.

Bəzilərində öz düzəldiyi 168 tibbi alətdən istifadə etdi. Və bunların gələcək nəsillərə qalamsı üçün kitablarda o qədər şəkil istifadə olunmazdı. Bunlara əlavə olaraq müalicələrdə musiqi alətlərindən istifadə etdi.

**Musiqinin psixoloji
narahatlıqlar üzərində-
ki müalicədici təsir bi-
linən bir üsul idi. An-
caq Osmanlılar musi-
qilə müalicənin ən par-
laq dövrünü bu yüzil-
likdə yaşadı.**

**Bir gün Amasiyaya
yolunuz düşsə, bir mu-
zeyi mütləq ziyarət
edin.**

**Sabunçuoğlu Şərəfəddinin həkim işlədiyi
"Bimarhane" 2011-ci il-
də Amasiya Bələdiyyəsi
Mədəniyyət müdürü
yanında "Sa-
bunçuoğlu Tibb və
Cərrahiyə Tarixi mu-
zeyi" olaraq ziyarəti-
lərə qapılarını açı-**

Buradakı tibbi alətlərin yanında istifadə olunan musiqi alətlərini görəndə təccübələnəcəksiniz.

Amasiya Universiteti yanında "Sabunçuoğlu Şərəfəddin Təhsil və Araşdırma Xəstəxanası" olduğunu da deyim.

Tarixi şəxsiyyətinə sahib çıxan Amasiyanı təbrik etmək lazımdır.

ardı var...

Dilimizə
uyğunlaşdırılan:
Eminquey

